

Son müraciət tarixləri:

Məqalənin təqdim olunma tarixi	3 aprel 2020
Məqalənin qəbulu haqqında məlumatlandırma	24 aprel 2020
Məqalələrin (düzəliş tələb olunmuş) təqdim olunma tarixi	11 may 2020
Erkən qeydiyyat tarixi	20 may 2020

Məqalələr “Future Academy Template-16th ISMC 2020” tələblərinə uyğun tərtib olunmalı və strategicman@gtu.edu.tr elektron poçt ünvanına göndərilməlidir. “Future Academy Template-16th ISMC 2020” tələbləri ilə <http://www.isma.info/ismc2020/?p=paper-submission-31-full-paper-sample-32-submit-your-paper> linkində tanış ola bilərsiniz.

Əsas mövzular

- ❖ Strateji idarəetmədə əsas anlayışlar
- ❖ Strateji fəaliyyətin idarəedilməsi
- ❖ Davamlılıq və sosial məsuliyyətlər
- ❖ Qeyri hökumət təşkilatlarında strateji idarəetmə
- ❖ Dövlət idarəçiliyində strateji idarəetmə
- ❖ Xidmət sektorunda strateji idarəetmə
- ❖ Xarici və daxili mühitin təhlili
- ❖ Strategiyanın formalaşması
- ❖ Strategiyanın tətbiqi
- ❖ Strateji nəzarət və audit
- ❖ Strateji idarəetmədə əsas və fərləndirici xüsusiyyətlər
- ❖ Korporativ strategiya
- ❖ Biznes strategiyası
- ❖ Beynəlxalq strateji idarəetmə
- ❖ Strateji marketing menecmenti
- ❖ İnsan resurslarının strateji idarə edilməsi
- ❖ Strateji idarəetmədə davranış qaydaları
- ❖ Liderlik və Strateji İdarəetmə
- ❖ Strateji idarəetmədə maliyyə məsələləri
- ❖ Tədqiqat-inkışaf strategiyaları
- ❖ Logistika və təchizat zəncirinin idarə edilməsi
- ❖ Əməliyyatlar menecmenti

- ❖ İnformasiya texnologiyalarının idarə edilməsi
- ❖ Keyfiyyət nəzarətin idarə edilməsi
- ❖ Strateji sahibkarlıq
- ❖ KOB-un idarəedilməsi
- ❖ Korporativ mədəniyyət
- ❖ Korporativ idarəetmə
- ❖ Strateji idarəetmədə etik normalar
- ❖ Səhmdarlarla münasibətlərin idarə edilməsi
- ❖ Təşkilat nəzəriyyəsi və strukturu
- ❖ Qloballaşan dünyada strateji idarəetmə modelləri və yanaşmalar
- ❖ Avropa tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və strateji idarəetmə
- ❖ Avrasiya siyasəti və strateji idarəetmə
- ❖ Avropa birliyindəki strateji məsələlər
- ❖ Qloballaşan iqtisadiyyatın dəyişən perspektivində beynəlxalq logistika
- ❖ 4.0 Sənaye əsrində beynəlxalq ticarət logistikasının yeni çağırışları
- ❖ Ali təhsil müəssisələrinin strateji idarə edilməsi
- ❖ Strateji menecmentin tədrisi
- ❖ İqtisadiyyat və idarəetmə
- ❖ Strateji marketing
- ❖ Strateji brend menecment
- ❖ Strateji idarəetməyə aid digər mövzular

Konfransın ödəniş qaydaları

<i>Kateqoriyalar</i>	<i>Erkən qeydiyyat (20 may 2020-ci il tarixinə qədər)</i>	<i>Qeydiyyat (20 may 2020-ci il tarixindən sonra)</i>
Tələbələr	200 Avro	220 Avro
Tədqiqatçılar (elmi-pedaqoji heyət, doktorant, dissertant, magistr)	250 Avro	270 Avro
Qonaqlar/dinləyicilər	100 Avro	120 Avro

<i>Kateqoriyalar</i>	<i>Erkən qeydiyyat (20 may 2020-ci il tarixinə qədər)</i>	<i>Qeydiyyat (20 may 2020-ci il tarixindən sonra)</i>
Məqalə 10 səhifədən artıq olarsa hər səhifəyə görə	20 Avro (səhifəsinə görə)	20 Avro (səhifəsinə görə)

Qeydiyyat ödənişinə konfrans paketi (qovluq, bloknot, qələm), çay fasiləsi və ziyafət daxildir.

Ödəniş rekvizitləri

Bank Country:	Turkey
Bank Name:	Türkiye İş Bankası
Branch:	1199-Yıldız Teknik Üniversitesi -Istanbul
Bank Account Owner:	Uluslararası Stratejik Yönetim ve Yöneticiler Derneği
€ Account No:	0140689
IBAN NO:	TR47 0006 4000 0021 1990 1406 89
SWIFT CODE:	ISBKTRIS

Hər iştirakçı tərəfindən təqdim olunan hər məqaləyə görə iştirak ödəniş haqqı ödənilməlidir.

Müvafiq olaraq, iki və ya daha çox həmmüəllif bir məqalə ilə konfransda iştirak edəcəksə, hər bir iştirakçı tərəfindən iştirak haqqı ödənilməlidir.

Bundan əlavə, bir qrup həmmüəllifin iki və ya daha çox (deyək ki, üç) məqaləsi dərc olunmaq üçün qəbul edilərsə (yəni bir məqalə ödənişinə görə), ancaq bir həmmüəllif konfransda iştirak etmək haqqını əldə edəcəkdir.

Məsələn, dörd müəllif həmmüəllif olaraq bir məqalə təqdim edərsə və bu müəlliflərdən yalnız biri konfransda iştirak edərsə, yalnız bir iştirakçı tərəfindən iştirak haqqı ödənilməlidir.

Bir müəllif iki və ya daha çox məqalə təqdim edərsə, ilk məqalə üçün ödəniş şərtlərinə uyğun iştirak haqqını ödəməli, bununla yanaşı digər tək müəllifli məqalələrinə görə 100 Avro ödənilməlidir.

Məqalə müəllifləri Future Academy-EpSBS-Copyright Form müəllif hüquqları formasını doldurub (<http://www.isma.info/ismc2020/?p=copyright-form>) imzalayaraq, tələb olunan məlumatları qeydiyyat formalarına (<http://www.isma.info/ismc2020/?p=registration-form>) daxil edərək konfrans katibliyinə (strategicman@gtu.edu.tr) təqdim etməlidir.

Konfrans haqqında geniş məlumat <http://www.isma.info/ismc2020/> linkində göstərilmişdir.

***Konfransın keçirilmə ünvanı:
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
İstiqlaliyyət 6., Böyük Akt zalı***

Əlavə məlumat almaq üçün EFTİE departamentinə müraciət edə bilərsiniz:

Əlaqə nömrəsi: (+99 412) 492 72 98; (+99 412) 492 84 38